

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, milli mədəniyyət sərvəti obyektlərinin qorunub saxlanmasının və inkişafının, mədəniyyət sisteminin demokratik əsaslarla təşkili və idarə olunmasının, mədəniyyət sahəsində fəaliyyətin hüquqi əsaslarını və beynəlxalq əlaqə formalarını müəyyən edir.

Bu Qanun bütün xalqların mədəni özünəməxsusluğunun mənbəyi olan şifahi xalq yaradıcılığının, adət-ənənələrin qorunmasına və inkişafına, daha çox insanın mədəni irsdən və mədəniyyət sərvətlərindən istifadəsini təmin etmək məqsədilə bu sərvətlərin yaradılmasına, artırılmasına və yayılmasına təkan verir, habelə yaradıcı işçilərin sosial müdafiəsini təmin edir.

I fəsil Ümumi müddəalar

Maddə 1. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri və vəzifələri

Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

sosial və maddi vəziyyətindən, milli, irqi, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq hər kəsin mədəniyyət sərvətlərinin yaradılmasında, istifadəsində və yayılmasında hüquq bərabərliyi;

hər kəsin istedadının, əqli imkanlarının üzə çıxarılmasının və yaradıcılıq azadlığının təmin edilməsi;

milli mədəniyyətin bəşər mədəniyyətinin tərkib hissəsi kimi inkişaf etdirilməsi.

Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinin vəzifələri aşağıdakılardır:

mədəni həyat tərzinin formalaşdırılması;

milli və dünya mədəniyyəti sərvətlərinə qovuşmağa yönəldilən təhsil sisteminin inkişaf etdirilməsi;

mədəniyyət sahəsində inhisara yol verilməməsi;

dövlət mədəniyyət sisteminin müxtəlif mənbələrdən maliyyələşdirilməsinin uzlaşdırılması;

yaradıcılıq fəaliyyətinin bütün sahələr üzrə yüksəlişi üçün şərait yaranmasına kömək etmək məqsədilə ictimai müzakirələrin müxtəlif formalarından, ekspertiza və müsabiqələrdən istifadə etməklə mədəniyyətin inkişaf istiqamətlərinin hazırlanması;

mədəniyyət sərvətlərinin qorunması və artırılması;

Azərbaycan Respublikasının mədəniyyət potensialının inkişafına, mühafizəsinə və ondan hər tərəfli istifadə olunmasına, mədəniyyət sahəsində geniş miqyaslı beynəlxalq əməkdaşlığa şərait yaradılması;

dövlət mədəniyyət sisteminin elmi və mütərəqqi metodlarla idarəçiliyinin təmin edilməsi;

tarix və mədəniyyət abidələrinin qeydiyyatına alınması, qorunması və bərpası üçün müvafiq tədbirlərin görülməsi;

mədəniyyətin inkişafına dair milli proqramların hazırlanması və həyata keçirilməsi, beynəlxalq proqramların hazırlanmasında iştirak edilməsi;

görməli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülməsi;

mədəniyyətin inkişafı fondlarının yaradılmasının təmin edilməsi;
Azərbaycan Respublikasında milli mədəniyyətin tərəqqisi və müasir dünya mədəniyyəti ilə inteqrasiyasını, milli ənənələrin dirçəldilməsi və inkişafını, əhalinin mənəvi tələbatının ödənilməsinə təmin edən mədəniyyət əsərlərinin yaradılması üçün həvəsləndirici tədbirlərin görülməsi;

mədəniyyət və incəsənətin nailiyyətlərindən istifadə edilməsində vətəndaşların konstitusiya hüquqlarının, əhalinin zəngin milli və dünya mədəniyyəti sərvətlərindən faydalanmasının təmin edilməsi;

mədəniyyət təsisatlarının normal fəaliyyətinin, onların maliyyələşdirilməsinin və maddi-texniki bazasının möhkəmləndirilməsinin təmin edilməsi;

mədəniyyətin ixtisaslı kadrlara olan ehtiyacının təmin edilməsi.

Maddə 2. Azərbaycan Respublikasının mədəniyyət sahəsində qanunvericiliyi

Mədəniyyət sahəsində qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Mədəniyyət sahəsini tənzimləyən normativ hüquqi aktlarla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 3. Tarix və mədəniyyət abidələrinin qorunması

Azərbaycan Respublikasında bütün hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumağa borcludurlar.

Tarix və mədəniyyət abidələrinin qorunmasının qaydaları Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir.

Maddə 4. Mədəniyyət sahəsində yerli özünüidarə orqanlarının səlahiyyətləri

Yerli özünüidarə orqanları bu Qanundan irəli gələn bütün hüquqların və azadlıqların sərbəst həyata keçirilməsinə şərait yaradırlar.

Maddə 5. Mədəniyyət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Mədəniyyət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının mülki, cinayət, inzibati və digər qanunvericiliyi ilə müəyyən edilir.

II fəsil

Mədəniyyət sahəsində vətəndaşların hüquqları, azadlıqları və vəzifələri

Maddə 6. Mədəniyyət hüququ

Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.

Mədəni sərvətlərdən istifadə hüququ yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikasının ərazisində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər mədəniyyət hüququna malikdirlər.

Maddə 7. Yaradıcılıq azadlığı

Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin yaradıcılıq azadlığı vardır.

Hər kəs öz maraqlarına və qabiliyyətinə uyğun istənilən yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Bu hüquq həm peşəkar, həm də həvəskar əsasda

həyata keçirilə bilər. Müəlliflik hüququ, əqli mülkiyyət hüququ, yaradıcılıq fəaliyyətinin nəticələrindən sərbəst istifadə etmə və dövlət tərəfindən dəstəklənmə baxımından yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər bərabər hüquqludurlar.

Hər kəsin özünün yaradıcılıq fəaliyyətinin nəticələrinə mülkiyyət hüququ vardır. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası vətəndaşının özünün yaradıcılıq fəaliyyətinin nəticələrini nümayiş etdirmək, satmaq, habelə bu məqsədlər üçün xarici ölkələrə aparmaq hüququ vardır.

Maddə 8. Mədəni özünəməxsusluq hüququ

Hər kəsin özünün milli mədəni özünəməxsusluğunu qoruyub saxlamaq, mənəvi, estetik və digər dəyərləri sərbəst seçmək hüququ vardır.

Dövlət şəxsin mədəni özünəməxsusluq hüququna təminat verir.

Maddə 9. Mədəniyyət sahəsində ictimai birliklər və müəssisələr yaratmaq hüququ

Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mədəniyyət sahəsində ictimai birliklər, müəssisələr yaratmaq, habelə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.

Maddə 10. Mədəniyyət sahəsində vəzifələr

Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinin II hissəsinə uyğun olaraq hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qormalıdır.

Hər kəs:

mədəniyyət sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etməli;

xalqın mədəni ənənələrinə hörmət etməli;

Azərbaycan xalqının, o cümlədən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün etnik qrupların mədəniyyətinə, dilinə, adət və ənənələrinə hörmət bəsləməli;

uşaqların və yeniyetmələrin estetik tərbiyəsinə, mədəni inkişafına qayğı göstərməli;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

Heç kəs və ya heç bir təsisat bütövlükdə mədəniyyət fəaliyyətini və ya mədəniyyət fəaliyyəti növünü inhisarda saxlamamalı və vətəndaşların sərbəst mədəniyyət fəaliyyətinə mane olmamalıdır.

Azərbaycan Respublikasının ərazisində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mədəniyyət sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələri yerinə yetirməlidirlər.

III fəsil

Dövlətin mədəniyyət sahəsində vəzifələri

Maddə 11. Milli mədəniyyətin qorunub saxlanması, onun inkişafına yardım göstərilməsi

Dövlət milli mədəniyyətin (Azərbaycan xalqının, o cümlədən Azərbaycan Respublikasının ərazisində tarixən yaşayan və ya məskunlaşmış bütün etnik qrupların özünəməxsus mədəniyyətinin) qorunub saxlanmasına, onun inkişafına təminat verir. Milli mədəniyyət sahəsində həyata keçirilən fəaliyyət dövlətin himayəsindədir.

Maddə 12. Milli mədəniyyət sərvətlərinin mühafizəsi

Dövlət milli mədəniyyət sərvətlərinin mühafizəsini təmin edir.

Dövlət Azərbaycan Respublikasından çıxarılmış milli mədəniyyət sərvətlərinin geri qaytarılmasını təşkil edir.

Respublika ərazisinə qaytarılan milli mədəniyyət sərvətlərinə görə gömrük rüsumu və digər rüsumlar alınmır.

Milli mədəniyyət sərvətlərinin mühafizəsinin və onlardan istifadənin, habelə milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından kənara çıxarılmasının qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 13. Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərin hüquqlarının və azadlıqlarının müdafiəsi

Dövlət mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərin hüquqlarına və azadlıqlarına təminat verir.

Müvafiq dövlət orqanları mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərin hüquqlarının və azadlıqlarının pozulmasına yönəldilmiş hərəkətlərin qarşısını almalıdırlar.

Maddə 14. Mədəniyyət sərvətlərindən istifadənin təminatı

Dövlət maddi və mənəvi mədəniyyət sərvətlərindən hər kəsin bərabər hüquqlarla istifadə etməsinə təminat verir.

Dövlət mülkiyyətində olan mədəniyyət sərvətlərindən istifadə rejimini müvafiq icra hakimiyyəti orqanları müəyyən edirlər.

Maddə 15. Mədəniyyət təsisatlarının yaradılması və inkişafına yardım

Dövlət mədəniyyət sərvətlərinin yaradılması, çoxaldılması və yayılması, mədəniyyət fəaliyyəti sahəsində vasitəçilik fəaliyyəti ilə məşğul olan təşkilatların, müəssisələrin və idarələrin yaradılmasına və inkişafına yardım göstərir.

Maddə 16. Əhalinin mədəniyyət xidmətlərilə minimum təmin olunması

Müvafiq icra hakimiyyəti orqanı əhalinin mədəniyyət xidmətlərilə minimum təmin olunması üçün dövlət mədəniyyət təsisatları (kitabxana, muzey, klub, kinoteatr, teatr, sərgi və konsert salonları, musiqi və incəsənət məktəbləri) normalarını müəyyən edir.

Maddə 17. Mədəniyyət fəaliyyətinə dövlət müdaxiləsinin məhdudlaşdırılması

Dövlətin mədəniyyət fəaliyyətinə müdaxiləsi zorakılığa, irqi, milli və dini müstəsnalığa çağırışların, ümumbəşəri mənəvi dəyərlərə zidd fəaliyyətin, pornoqrafiyanın, narkomaniyanın təbliğinin qadağan olunması, onların qarşısının alınması ilə məhdudlaşır.

Bu maddənin birinci hissəsində göstərilən hər hansı mədəniyyət fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən yalnız məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada qadağan edilə bilər.

Mədəniyyət fəaliyyətinə müdaxilənin digər formalarına yol verilmir.

Maddə 18. Mədəniyyət sahəsində inhisarın qarşısının alınması

Mədəniyyət sahəsində inhisarın qarşısının alınması Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 19. Mədəniyyət statistikas

Müvafiq icra hakimiyyəti orqanları mədəniyyət sahəsində rəsmi statistika aparırlar və statistik məlumatların düzgünlüyünə, vaxtında toplanmasına cavabdehdir. Azərbaycan Respublikasında mədəniyyət sahəsində statistik məlumatlar açıqdır.

IV fəsil

Mədəniyyət fəaliyyəti və onun növləri

Maddə 20. Dövlət mədəniyyət sistemi və onun vəzifələri

Azərbaycan Respublikasının dövlət mədəniyyət sistemi dövlətə məxsus mədəniyyət sərvətlərindən, bu sərvətlərin və milli mədəniyyətin inkişafı, mühafizəsi, təbliği və artırılması ilə məşğul olan mədəniyyət müəssisələri şəbəkəsindən, mədəniyyəti idarə edən orqanlardan, milli-mədəni əmlakın bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki

bazasının möhkəmləndirilməsi ilə məşğul olan digər dövlət mədəniyyət təsisatlarından ibarətdir.

Dövlət mədəniyyət sistemində dövlətin mülkiyyətində olan aşağıdakı təsisatlar daxildir:

1. Teatr-konsert müəssisələri:

opera, balet, dram, musiqili komediya, musiqili dram, gənc tamaşaçılar, kukla, mahnı, muğam, və digər teatrlar;

filarmoniyalar, konsert salonları və sarayları, musiqi zalları, sirkələr, folklor qrupları, peşəkar orkestrlər və musiqi kollektivləri;

teatr-studiyalar, teatr-emalatxanalar, eksperimental və tədris teatrları, teatr, musiqi və təsviri sənət mərkəzləri;

2. Kitabxana müəssisələri:

milli kitabxana;

kütləvi, gənclər, uşaq, kəndlər, şəhər, rayon, kənd, qəsəbə kitabxanaları və onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri;

sahə kitabxanaları, elmi kitabxanalar;

3. Muzey müəssisələri:

bədii və incəsənət, tarix və tarix-diyarşünaslıq muzeyləri;

ədəbiyyat, teatr və musiqi profilli, memorial, xatirə muzeyləri;

muzey qoruqları;

4. Rəsm qalereyaları və sərgi salonları;

5. Zooparklar, akvariumlar, planetarilər, nəbatat bağları;

6. Mədəniyyət və tarix profilli arxivlər;

7. Klub və asudə vaxtın təşkili müəssisələri:

şəhər, rayon, qəsəbə, kənd mədəniyyət sarayları və evləri, klublar, klub tipli müəssisələr;

mədəniyyət və istirahət parkları, asudə vaxt mərkəzləri;

8. Təhsil və tədris müəssisələri:

mədəniyyət profilli ali və orta ixtisas təhsil müəssisələri, ixtisasartırma kursları, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam və xoreoqrafiya məktəbləri;

9. Elmi, metodiki mərkəzlər və kabinetlər:

mədəniyyət üzrə elmi-tədqiqat institutları və mərkəzləri;

mədəniyyət, muzey işi üzrə elmi-metodik mərkəzlər, musiqi təhsili üzrə metodiki kabinet, muzey sərvətlərinin və xatirə əşyalarının elmi bərpa mərkəzi;

10. Mədəniyyət və incəsənətin təbliği və yayımı müəssisələri:

mədəniyyət və incəsənət profilli nəşriyyatlar, qəzet, jurnal və bülleten redaksiyaları, informasiya mərkəzləri, informasiya-reklam müəssisəsi, bədii-istehsalat müəssisələri, kinoteatrlar, kinostudiyalar, televiziya, radio və sairə.

Dövlət mədəniyyət sisteminin başlıca vəzifəsi milli mədəniyyət sərvətlərinin, dünya mədəniyyəti nümunələrinin etibarlı şəkildə toplanıb qorunaraq gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, Azərbaycan xalqının adət və ənənələrinə bağlı, milli, mənəvi və mədəni, bəşəri dəyərlərə yiyələnən, müstəqil və yaradıcı düşünən vətəndaşlar yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir.

Maddə 21. Mədəniyyət fəaliyyəti və onun növləri

Mədəniyyət sərvətlərinin yaradılması, toplanması, tədqiqi, təbliği, yayılması, nümayişi və qorunması mədəniyyət fəaliyyəti hesab olunur.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və fiziki şəxslər mədəniyyət fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər.

Mədəniyyət fəaliyyəti muzey, ədəbiyyat, təsviri və tətbiqi sənət, kinematoqrafiya, teatr, musiqi, kitabxana, mədəni-maarif, kitab nəşri, arxiv, memarlıq, dizayn, televiziya, radio və

sair fəaliyyət növlərindən ibarətdir. Mədəniyyət fəaliyyətinin ayrı-ayrı növləri sahəsində münasibətlər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Maddə 22. Muzey fəaliyyəti

Elmi, mədəni, mənəvi və estetik tələbatın ödənilməsi məqsədilə insan, onun fəaliyyəti və yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin və maddi nümunələrin əldə edilməsi, qorunması, uçotu, tədqiqi, təbliği və nümayişi muzey fəaliyyəti hesab olunur.

Muzeylərin, yaradılma məqsədlərinə və muzeylərdəki mədəniyyət sərvətlərinin nüfuzuna xələl gətirən kommersiya fəaliyyəti ilə məşğul olmaları, digər muzeylərin kolleksiya toplamaq hüquqlarını pozmaları qadağandır.

Maddə 23. Ədəbi, təsviri və tətbiqi sənət, teatr, musiqi və konsert fəaliyyəti

Ədəbi, təsviri və tətbiqi sənət, teatr, musiqi və konsert fəaliyyəti vətəndaşların mədəniyyət sərvətlərindən istifadə hüququnu təmin etmək, onların bədii-estetik tələbatını ödəmək, səhnə, musiqi və ifaçılıq sənəti sahəsində yaradılan bədii əsərlərdən tam və sərbəst surətdə faydalanmaq məqsədilə həyata keçirilir.

Ədəbi, teatr, təsviri və tətbiqi sənət, musiqi və konsert fəaliyyəti sahəsində yeni bədii dəyərli əsərlərin yaradılması və meydana çıxmasını təmin etmək məqsədilə dövlət yaradıcılıq sifarişləri tətbiq olunur.

Maddə 24. Kitabxana fəaliyyəti

Kitabxana fəaliyyəti vətəndaşların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövrü nəşrlərə və kitabxana fondunu təşkil edən başqa sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilir.

Nəşriyyat məhsulunu və digər çap məhsullarını hazırlayan müəssisə sifarişçinin hesabına buraxılmış kitabların və mətbu nəşrlərin pulsuz məcburi nüsxələrini qanunvericiliklə müəyyən edilmiş kitabxanalara və təşkilatlara göndərir. ^{i[1]}

Maddə 25. Mədəni-maarif fəaliyyəti

Mədəni-maarif fəaliyyəti özfəaliyyət əsasında sərbəst yaradıcılıq fəaliyyətinin həyata keçirilməsinin təmin olunmasıdır. Mədəni-maarif təsisatı ayrı-ayrı növlərdən olan mədəniyyət xidmətləri göstərə bilər, öz tərkibində digər mədəniyyət təsisatı (kitabxana, teatr, incəsənət məktəbləri və s.) yarada bilər.

Maddə 26. Kinematografiya fəaliyyəti

Kinematografiya fəaliyyəti kinofilmlərin yaradılmasına, yayılmasına və qorunmasına yönəldilən yaradıcılıq, istehsalat, elmi, texniki və təhsil kompleksini əhatə edir.

V fəsil

Mədəniyyət sahəsində təşkilatı və mülkiyyət münasibətləri

Maddə 27. Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlər

Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mədəniyyət təsisatları mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləridirlər.

Mədəniyyət təsisatları - əsas vəzifəsi mədəniyyət və yaradıcılıq fəaliyyəti olan təşkilatlar, idarələr və müəssisələrdir.

Mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri qanunla müəyyən olunmuş vergiləri və məcburi ödəmələri verməyə borcludurlar.

Mədəniyyət və yaradıcılıq fəaliyyətinin subyektləri özlərinin yaradıcılıq və iqtisadi fəaliyyətlərində sərbəstdirlər.

Maddə 28. Mədəniyyət təsisatlarının yaradılması, yenidən təşkili və ləğvi

Mədəniyyət təsisatları müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları, istənilən hüquqi və fiziki şəxslər tərəfindən yaradıla bilər.

Mədəniyyət təsisatlarının yaradılması, yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir.

Mədəniyyət təsisatının mülkiyyətçisi (təsisçisi) ilə mədəniyyət təsisatı arasında münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə və onların öz aralarında bağladıkları müqavilə ilə nizamlanır.

Mədəniyyət təsisatının mülkiyyətçisi (təsisçisi) ilə mədəniyyət təsisatı arasında bağlanmış müqavilədə tərəflərin öhdəlikləri, əmlakdan istifadənin şərtləri və qaydaları, mədəniyyət təsisatının maliyyələşdirilməsi qaydası, tərəflərin maddi məsuliyyəti, müqavilənin ləğv edilməsinin əsasları və şərtləri, sosial və əmək məsələlərinin həlli qaydaları müəyyən edilə bilər.

Dövlət mədəniyyət müəssisələrinin yaradılması, yenidən təşkili, ləğv olunması və profilinin dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.

Maddə 29. Mədəniyyət sahəsində mülkiyyət münasibətləri

Mədəniyyət sərvətləri, habelə mədəniyyət təyinatlı daşınar və daşınmaz əmlak, mədəniyyət təsisatları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə, habelə mülkiyyətin qarışıq formalarında ola bilər.

Mədəniyyət sahəsində mülkiyyətçinin hüquqları və vəzifələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.

Mədəniyyət sahəsində dövlət mülkiyyəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən idarə olunur. Mədəniyyət sahəsində dövlət mülkiyyəti yalnız qanunvericilikdə müəyyən edilmiş qaydada digər təşkilatların istifadəsinə və ya idarəçiliyinə verilə bilər. Bu halda mədəniyyət mülkiyyətindən təyinatına uyğun istifadə edilməlidir.

Maddə 30. Mədəniyyət təsisatlarının əmlakı

Mədəniyyət təsisatının mülkiyyətində və ya idarəçiliyində öz vəzifələrini yerinə yetirmək üçün zəruri olan istənilən əmlak ola bilər.

İdarəçiliyində olan əmlakın səmərəli istifadəsinə və qorunub saxlanmasına görə mədəniyyət təsisatı mülkiyyətçi (təsisçi) qarşısında məsuliyyət daşıyır.

Mədəniyyət təsisatının idarəçiliyində olan əmlakın geri alınmasına Azərbaycan Respublikasının qanunvericiliyində və ya mülkiyyətçi (təsisçi) ilə bağlanmış müqavilədə nəzərdə tutulan hallarda yol verilir.

Maddə 31. Mədəniyyət sahəsində dövlət mülkiyyətinin özəlləşdirilməsi

Mədəniyyət sahəsində dövlət mülkiyyətinin özəlləşdirilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

Qanunvericiliklə müəyyən olunmuş qaydada milli status alan mədəniyyət təsisatları, tarix və mədəniyyət abidələri, dövlət muzeylərində, arxivlərində, kitabxanalarında saxlanılan sərvətlər və onların yerləşdiyi binalar və sahələr özəlləşdirilmir.

Maddə 32. Dövlət mədəniyyət təsisatlarının milli və akademik statusu

Dövlət mədəniyyət təsisatlarına milli obyekt statusu onların işinin həcminə, ölkənin mədəniyyət tarixində və mədəni həyatındakı roluna, yaradıcılıq fəaliyyətinin əhəmiyyətinə, fondlarının zənginliyinə, nadirliyinə, milli dəyərlərin qorunması və təbliği sahəsində nailiyyətlərinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Milli statusa malik mədəniyyət təsisatlarının fondları və əmlakı milli sərvət hesab olunur və xüsusi əhəmiyyətli obyektlər kimi dövlət tərəfindən qorunur.

Milli mədəniyyətin inkişafında xüsusi xidmətləri olan dövlət mədəniyyət təsisatlarına müvafiq icra hakimiyyətinin qərarı ilə fərqləndirici akademik statusu verilə bilər.

VI fəsil

Mədəniyyət sərvətləri və milli mədəniyyət əmlakı

Maddə 33. Mədəniyyət sərvətləri

Mənəvi və estetik ideallar, normalar və davranış qaydaları, dillər, dialektlər, ləhcələr, milli və etnik ənənələr və adətlər, tarixi toponimlər, folklor, tətbiqi xalq sənətləri, mədəniyyət və incəsənət əsərləri, mədəniyyət fəaliyyətinin elmi tədqiqatının nəticələri və metodları,

tarixi və mədəni əhəmiyyəti olan binalar, tikililər, əşyalar, tarix və mədəniyyət baxımından unikal ərazilər və obyektlər mədəniyyət sərvətləridir.

Mədəniyyət sərvətlərinə aşağıdakılar aiddir:

təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar;

kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;

əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövrü mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;

tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatı;

səhnə və ekran əlbisələri, dekorları, butaforiya və rekvizitləri;

qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.);

şifahi xalq yaradıcılığı nümunələri;

arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;

memarlıq abidələri, tikili nümunələri, xatirə yerləri və məqbərələr;

park və təbii landşaft obyektləri;

flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları.

Maddə 34. Mədəniyyət sərvətlərinin qeydə alınması

Mədəniyyət sərvətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınır.

Siyahılara mədəniyyət sərvəti əşyasının, obyektinin mənşəyi, onun mülkiyyətçisi, təsviri, dəyəri və mühafizə dərəcəsi haqqında məlumatlar yazılır və bunların əsasında mədəniyyət sərvətinin mülkiyyətçisinə şəhadətnamə verilir.

Dövlət kitabxanalarının, idarə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq muzeylərin və arxivlərin fondlarında olan mədəniyyət sərvətlərinin aşkara çıxarılması, uçotu və mühafizəsi ilə həmin təsisatlar məşğul olurlar. Bu təsisatlar mədəniyyət sərvətinin siyahılara daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməlidirlər.

Mədəniyyət sərvətinin qiyməti, mühafizə dərəcəsi və respublikadan kənara çıxarılma imkanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən edilir.

Maddə 35. Mədəniyyət sərvətlərinin mühafizə dərəcələri

Mədəniyyət sərvətlərinin mühafizəsinin qabaqlayıcı, konservasiya, bərpa və xüsusi dərəcələri vardır.

Mühafizənin qabaqlayıcı dərəcəsi, təbii-landşaft, arxeologiya və arxitektura obyektlərinin, monumental sənət əsərlərinin tarixi əhəmiyyəti və qiyməti müəyyən olunanadək həmin obyektlərə şamil edilir. Müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan bu mədəniyyət sərvətlərinin sökülməsi, məhv edilməsi, parçalanması, yeni quruluşa salınması, başqa yerə köçürülməsi və zahiri görkəminin dəyişdirilməsi qadağandır.

Mühafizənin konservasiya dərəcəsi, istifadədən tamamilə çıxarılmalı və ya müvafiq icra hakimiyyəti orqanlarının nəzarəti altında məhdud dairədə istifadə edilməli olan mədəniyyət sərvətlərinə aid edilir. Həmin mühafizə dərəcəsi əlyazmalara, nadir arxiv sənədlərinə, nadir kitablara, qoruqlara və sair mədəniyyət sərvətlərinə şamil olunur.

Mühafizənin bərpa dərəcəsi, ilkin mədəniyyət təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəniyyət sərvətlərinə şamil edilir. Mühafizənin bərpa dərəcəsi tətbiq olunana qədər obyekt barədə konservasiya dərəcəsi müəyyən edilə bilər.

Xüsusi mühafizə dərəcəsi Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı obyektlərinə şamil edilir.

Mühafizə dərəcəsi olan mədəniyyət sərvətləri mülkiyyətçisinin və ya istifadəçisinin müvafiq icra hakimiyyəti orqanları ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən olunur. Mühafizə dərəcəsi olmayan mədəniyyət sərvətlərindən sərbəst istifadə edilir.

Mədəniyyət sərvətlərinin mühafizə dərəcələri müəllifin sağlığında və vəfatından sonrakı otuz il ərzində onun əsərlərinə şamil edilmir.

Maddə 36. Mədəniyyət sərvətlərindən istifadə rejimi

Mədəniyyət sərvətlərindən onların tarixi və bədii təyinatı ilə bir araya sığmayan tərzdə istifadə edilməsi qadağandır.

Tarix, arxeologiya, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbiətləndirilmiş obyektlərin mühafizəsini təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizə zonaları müəyyən edilir. Mühafizə zonaları haqqında normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Şəhərlərin və digər yaşayış məntəqələrinin baş planlarının layihələri, tikinti planlaşdırma və yenidənqurma layihələri, eləcə də mədəniyyət obyektlərinin başqa yerə köçürülməsi layihələri müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.

Arxeoloji qazıntılar aparılması və arxeoloji abidələrin axtarılması, mədəniyyət sərvətlərinə aid olan təmir, bərpa və konservasiya işləri qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Aparılan işlər haqqında ayda bir dəfə müvafiq icra hakimiyyəti orqanlarına hesabat verilir.

Mədəniyyət sərvətlərindən istifadədə müvafiq yönümlü mədəniyyət təsisatının üstünlük hüququ vardır.

Dini qurumlara məxsus olan və mədəniyyət sərvəti sayılan əşyalardan onların mədəniyyət təyinatı nəzərə alınmaqla istifadə edilir.

Mədəniyyət sərvətlərinin mülkiyyətçisinin və ya istifadəçisinin, dini təyinatlı mədəniyyət sərvətlərinin isə müvafiq dini qurumun razılığı olmadan surətləri çıxarıla, habelə onlardan turizm, ekskursiya və reklam məqsədilə istifadə edilə bilməz.

Mədəniyyət sərvətlərinin lazımi vəziyyətdə saxlanması və onların mühafizəsi ilə bağlı vəzifələr bu sərvətlərin mülkiyyətçilərinin və ya istifadəçilərinin üzərinə düşür. Subyektin mədəniyyət sərvətlərini saxlamağa imkanı olmadıqda, mülkiyyətçinin arzusu ilə müvafiq icra hakimiyyəti orqanı mədəniyyət sərvətini onu saxlamağa imkanı olan subyektə satılmasını təşkil edir və ya saxlanma xərclərini dövlət hesabına götürür.

Qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətləri satılarsa, onları birinci növbədə almaq hüququ qanunvericiliklə müəyyən edilmiş həddə və qaydada dövlətə mənsubdur.

Torpaqdan və su altından, binalardan, tikililərdən, təbii obyektlərdən tapılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müsadirə edilmiş, habelə vəresəsiz və sahibsiz mədəniyyət sərvətləri qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə daxil edilir.

Maddə 37. Mədəniyyət sərvətlərinin mühafizə siyahısı

Ən əhəmiyyətli mədəniyyət sərvətlərini qorumaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları müəyyən ərazinin (şəhərin, rayonun) mədəniyyət sərvətlərinin mühafizə siyahısını aparırlar.

Mədəniyyət sərvətləri həmin siyahıya mülkiyyətçinin, istifadəçinin ərizələri, kitabxanaların, muzeylərin, arxivlərin məlumatları əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən daxil edilir. Mühafizə siyahısında mədəniyyət sərvətlərinin qeydiyyatı bu Qanunun 34-cü maddəsinin tələblərinə uyğun aparılır.

Mülkiyyətçiyə və ya istifadəçiyə bir ay ərzində mədəniyyət sərvətinin siyahıya daxil edildiyi barədə şəhadətnamə və ya onun sərbəst istifadəsinə icazə verilir. Belə

şəhadətnamə və ya müvafiq icazə olmadan mədəniyyət sərvətləri ilə əlaqədar əqdlər bağlanılmasına yol verilmir.

Milli mədəniyyət əmlakı sayılan mədəniyyət sərvətinə aid sənədlər baxılmaq üçün müvafiq icra hakimiyyəti orqanlarına verildikdə, onların bu Qanunun 38-ci maddəsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilməsi məsələsinə iki ay ərzində baxılmalıdır.

Maddə 38. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı

Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına bu Qanunun 33-cü maddəsində nəzərdə tutulan milli və bəşəri əhəmiyyəti olan nadir mədəniyyət sərvətləri daxil edilir. Xilas edilməsi üçün təcili tədbirlərə ehtiyacı olan milli mədəniyyət əmlakı obyektlərinin uçotu ayrıca aparılır. Obyektlərin milli mədəniyyət əmlakına aid edilməsi məsələsinə müvafiq icra hakimiyyəti orqanı həll edir.

Müvafiq icra hakimiyyəti orqanları milli mədəniyyət əmlakı obyektlərinin qorunmasına nəzarət edirlər.

Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş obyektlər mülki dövriyyədən çıxarılır və müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan onları ləğv etmək, başqa yerə köçürmək, surətini çıxarmaq və ya bərpa etmək olmaz.

Maddə 39. Mədəniyyət sərvətlərinin ixrac rejimi

Mədəniyyət sərvətləri xüsusi rejim əsasında, verilmiş mühafizə dərəcəsinə müvafiq surətdə ixrac edilir. İxracın mümkünlüyü müvafiq icra hakimiyyəti orqanının verdiyi mühafizə şəhadətnaməsi ilə müəyyən edilir.

Mühafizə dərəcəsi verilməmiş mədəniyyət sərvətləri sərbəst ixrac edilə bilər.

Müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla milli mədəniyyət əmlakı olan sərvətlərin Azərbaycan Respublikasının hüdudlarından kənara aparılması qadağandır. Bu sərvətlərin Azərbaycan Respublikasının hüdudlarından kənar olmasına müddəti, bir qayda olaraq, il ərzində altı aydan çox olmamalıdır.

Dövlətə məxsus milli mədəniyyət sərvətlərindən istifadə nəticəsində əldə edilən vəsaitlər milli mədəniyyət sərvətlərinin qorunmasına və saxlanılmasına sərf edilir.

VII fəsil

Mədəniyyət sahəsinin maliyyələşdirilməsi

Maddə 40. Maliyyələşdirmə mənbələri^{iii[2]}

Mədəniyyətin dövlət mülkiyyətində olan təsisatları dövlət büdcəsi, büdcədən kənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Bələdiyyə və xüsusi mülkiyyətdə olan təsisatlar isə öz vəsaitləri və qanunvericiliklə tənzimlənən fəaliyyətindən əldə edilmiş gəlirlər hesabına maliyyələşdirilirlər.^{iii[3]}

Dövlət büdcəsindən dövlət mədəniyyət sisteminin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin miqdarı əvvəlki il üçün ayrılmış vəsaitin miqdarından az olmamalıdır.

Mədəniyyət təsisatları istənilən hüquqi və fiziki şəxsdən, beynəlxalq təşkilatlardan hədiyyələr, ianələr və digər maliyyə yardımı almaq hüququna malikdirlər.

Maddə 41. Mədəniyyəti maliyyələşdirmə fondları

Mədəniyyət sahəsinin maliyyələşdirilməsinə əlavə vəsait cəlb etmək üçün müvafiq icra hakimiyyəti orqanı milli mədəniyyət fondu yaradır.

Həmin məqsədlə yerli özünüidarə orqanları, ictimai birliklər, hüquqi və fiziki şəxslər mədəniyyətin maliyyələşdirilməsi fondlarını yarada bilərlər. Bu fondların təşkili və fəaliyyəti Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Maddə 42. Mədəniyyət sahəsində vəsaitin xərclənməsi

Mədəniyyətin qorunmasına, saxlanılmasına və inkişafına yönəldilən vəsait:
mədəniyyət təsisatlarının;
mədəniyyət sahəsində beynəlxalq və milli dövlət proqramlarının;
mədəniyyət sahəsində dövlət sifarişlərinin;
mədəniyyət sahəsində sığorta işinin təşkilinin;
mədəniyyət sərvətlərinin alınması, saxlanması və mühafizəsinin;
mədəniyyət sahəsində əmək veteranlarına, mədəniyyət xadimlərinə və yaradıcı gənclərə təqaüdlər, mükafatlar verilməsinin və fərdi köməklik göstərilməsinin;
mədəniyyət təyinatlı obyektlərin layihələşdirilməsi və tikilməsinin;
mədəniyyət sahəsində fəaliyyətin maddi-texniki təminatının maliyyələşdirilməsi üçün istifadə olunur.

Mədəniyyət təsisatları onlara ayrılan vəsaitin təyinat üzrə xərclənməsində sərbəstdirlər.

Maddə 43. Mədəniyyət sahəsinin maddi-texniki təminatı

Mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərin və mədəniyyət təsisatlarının fəaliyyət göstərməsi üçün zəruri olan avadanlığın, texnikanın, texnologiyanın alınması, müəyyən edilmiş qaydada tikinti işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları şərait yaratmalıdırlar.

Müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları mədəniyyət və yaradıcılıq fəaliyyəti üçün zəruri olan studiyaların, emalatxanaların, laboratoriyaların yaradılması üçün mədəniyyət və yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərə və mədəniyyət təsisatlarına yardım göstərməlidirlər.

VIII fəsil

Mədəniyyət işçiləri və onların sosial müdafiəsi

Maddə 44. Mədəniyyət işçisi

Peşəkar yaradıcılıq fəaliyyəti ilə məşğul olan və ya mədəniyyət təsisatında işləyənlər mədəniyyət işçisidirlər.

Maddə 45. Peşəkar yaradıcı işçinin hüquqları

Peşəkar yaradıcı işçinin aşağıdakı hüquqları vardır:

yaradıcılıq sirrinin mühafizə olunması;

təxəllüsdən istifadə etmək;

fəaliyyətinin nəticələrini nümayiş etdirmək və digər kütləvi formalarda təqdim etmək;

yaradıcılıq ittifaqları yaratmaq və onların fəaliyyətində iştirak etmək;

özünün yaradıcılıq fəaliyyətinin nəticələrindən istifadəyə görə haqq almaq;

mədəniyyəti maliyyələşdirmə fondlarından istifadə etmək.

Maddə 46. Mədəniyyət işçilərinin yaradıcılıq ittifaqları

Mədəniyyət fəaliyyətinin ayrı-ayrı növləri üzrə mədəniyyət işçilərini birləşdirməklə peşə ünsiyyəti yaratmaq, mədəniyyət təsisatları və mədəniyyət xadimləri ilə əlaqə yaratmaq, onların mənafelərini müdafiə etmək üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mədəniyyət işçilərinin yaradıcılıq ittifaqları yaradıla bilər.

Maddə 47. Mədəniyyət işçilərinin sosial müdafiəsi

Dövlət mədəniyyət işçilərinin sosial müdafiəsinə təminat verir.

Peşəkar yaradıcı işçilər yaradıcılıq fəaliyyətinin həyata keçirildiyi fərdi emalatxanaların, studiyaların, laboratoriyaların kirayə, kommunal və telefondan istifadə xərclərini vətəndaşlar üçün nəzərdə tutulmuş miqdarda ödəyirlər.

Milli obyekt statusu almış mədəniyyət təsisatlarının işçilərinin əmək haqları digər oxşar dövlət mədəniyyət təsisatlarının işçilərinə nisbətən daha yüksək ödənilir.

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə zərərli iş şəraitində işləyən mədəniyyət işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir.

Mədəniyyətin inkişafında yüksək xidmətləri olan pensiyaya çıxmış mədəniyyət işçilərinin sosial təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

IX fəsil

Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın hüquqi əsasları

Maddə 48. Mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq

Müvafiq icra hakimiyyəti orqanları, mədəniyyət təsisatları, mədəniyyət işçilərinin həmkarlar ittifaqları, yaradıcılıq ittifaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada başqa dövlətlərin hüquqi və fiziki şəxsləri ilə, beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində əməkdaşlığı həyata keçirə bilərlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində beynəlxalq mədəniyyət fondlarının və təşkilatlarının filialları və nümayəndəlikləri yaradıla bilər. Hər bir mədəniyyət təsisatının müvafiq beynəlxalq təşkilatlara daxil olmaq, habelə öz sıralarına əcnəbi üzvlər cəlb etmək hüququ vardır.

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olunmaqla mədəniyyət sahəsində beynəlxalq əlaqələrin hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir.

Maddə 49. Mədəniyyət sahəsində beynəlxalq mübadilə

Azərbaycan Respublikası mədəniyyət sahəsində beynəlxalq mübadilənin inkişafına, milli mədəniyyətin xaricdə yayılmasına, o cümlədən peşəkar yaradıcı işçilərin və kollektivlərin, mütəxəssislərin və tələbələrin qarşılıqlı səfərlərinə köməklik göstərir, mədəniyyət sərvətlərinin və mədəniyyət fəaliyyəti nəticələrinin, habelə mədəniyyətin müxtəlif sahələrində iş təcrübəsinin mübadiləsinə yardım edir.

Maddə 50. Mədəniyyət sərvətlərinin mühafizəsi sahəsində əməkdaşlıq

Azərbaycan Respublikası mədəniyyət sərvətlərinin mühafizəsinə dair beynəlxalq əməkdaşlığı inkişaf etdirir, milli mədəniyyət sərvətlərinin mühafizəsi rejiminin Azərbaycan xalqının xaricdə olan nadir mədəniyyət sərvətlərinə şamil edilməsi və onların qaytarılması üçün mümkün olan bütün tədbirlərdən istifadə edir.

Maddə 51. Xaricdə yaşayan azərbaycanlılarla mədəni əlaqələr

Müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan azərbaycanlılarla mədəni əlaqələr yaradır və inkişaf etdirir, o cümlədən onların mədəniyyət və informasiya mərkəzlərinin, fondlarının, təsisatlarının məqsədyönlü fəaliyyətinə köməklik göstərir, bu qurumların Azərbaycan Respublikasında nəşr olunan kitabları əldə etmələri, qəzet və jurnallara abunəçi olmaları üçün şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 fevral 1998-ci il

№ 430-IQ
